

**Sevda Abasqulu qızı Xələfova**  
*Bakı Dövlət Universiteti*

*Kitabxana resursları və informasiya axtarış sistemləri  
kafedrasının müdürü, tarix üzrə fəlsəfə doktoru, dosent  
sevdakhalafova@bsu.edu.az*

UDC 027.7

## **İNFORMASIYA CƏMİYYƏTINDƏ KİTABXANA FONDU SOSİAL PROBLEMLƏRİN HƏLLİNİN AKTİV HİSSƏSİ KİMİ**

**Xülasə:** Elmi məqalədə "kitabxana fondu" anlayışı, kitabxana fondlarının tərkibi, müasir şəraitdə kitabxana fondlarının formallaşması problemləri araşdırılır. Eyni zamanda kitabxana-informasiya fəaliyyətində fondun ehamiyətindən bəhs edilir. Qeyd olunur ki, kitabxana fondunun strukturunun düzgün quruluşu kitabxanada bütün proseslərin həyata keçirilməsinə müsbət təsir göstərir, axtarış sistemlərini asanlaşdırır.

**Açar sözlər:** kitab fondu, kitabxana fondu, kitabxana fondunun formallaşması, elektron sənədlər, kitabxana-informasiya xidməti.

Sevda Abasgulu gizi Khalafova

## **The library fund as an active part of solving social problems in the information society**

**Summary:** The scientific article examines the concept of "library fund", the composition of library funds, the problems of the formation of library funds in modern conditions. The importance of the fund in library and information activities is discussed. It is noted that the correct structure of the library fund has a positive effect on the implementation of all processes in the library, simplifies search engines.

**Key words:** book fund, library fund, formation of a library fund, electronic documents, library and information services.

## **Севда Абасгулу кызы Халафова**

## **Фонд библиотеки как активная часть решения социальных проблем в информационном обществе**

**Резюме:** В научной статье исследуются понятие «библиотечный фонд», состав библиотечных фондов, проблемы формирования библиотечных фондов в современных условиях. Обсуждается значение фонда в библиотечно-информационной деятельности. Отмечается, что правильная структура библиотечного фонда положительно сказывается на реализации всех процессов в библиотеке, упрощает поисковые системы.

**Ключевые слова:** книжный фонд, библиотечный фонд, формирование библиотечного фонда, электронные документы, библиотечно-информационное обслуживание.

Kommunikasiya sistemlerinin əsas vasitələrindən biri kimi kitabxanaların tarixi rolü mədəni irsin toplanıb saxlanmasından, qorunmasından ve nəsildən-nəsilə ötürülməsindən ibarət olmuşdur. Kitabxanalar həmçinin cəmiyyətin formallaşmasında ve təkmilləşməsində iştirak edən digər mədəni sistemlərin dəverlerinin ötürücüsüdür.

"Kitabxana fondlarının formallaşdırılması" anlayışını elmi dövriyyəyə rus alimi prof. Y.Qırıqyev daxil etmiş, bu prosesin üç mərhələsini (kitabxana fondlarının komplektləşdirilməsi; kitabxana fondlarının təşkili; kitabxana fondlarının idarə edilməsi) müəyyənəşdirmişdir. Bu müdдəə dərsliklərə daxil edilmiş və uzun illər arzında asas kimi qəbul olunmuşdur.

Sonradan diger rus kitabxanaşunas mütəxəssislərdən V.Tereşin, A.Markina, Y.Stolyarov, V.Şilov ve başqları kitabxana fondlarının formallaşması proseslərinə daha geniş prizmədan yanaşmağa başladılar. Bununla belə, həmin problem vahid nöqtəyi-nəzərdən hələ də öz elmi həllini tam manada tapmamışdır.

Azərbaycanda milli kitabxanaşunaslıq elminin banisi, professor A.Xeləfov qey edir ki, qədim kitabxanalar "kitabsaxlayıcı" ("biblioteka") adlandırılmış, "kitabsaxlayıcı" termini uzun illər keçdiyi təkamül prosesində "fond" termini ilə əvəz edilmişdir. "Fond" sözü latın dilindən tərcümədə "alt", "bünövrə", "nüvə" mənasını verir. "Fond" termininin meydana gəlməsi və beynəlxalq istilaha çevrilmesi dünya kitabxanaşunaslığında xüsusi anlayış kimi qəbul edilməsinə səbəb oldu. Kitabxanalar inkişaf etdikcə "kitabxana" və "kitab fondu" anlayışları biri-birindən ciddi şəkildə fərqlənməyə başlamışdır. Kitabxana bir çox komponentləri özündə birləşdirən sosial institut, kitabxana fondu onun ayrılmaz tərkib hissəsidir [4, s.8].

Kitabxananın strukturunu təşkil edən əsas elementlərdən biri kitabdır (sənəddir). Bununla belə, kitabxana fondu təkçə kitabdan (sənəddən) ibarət deyil. Kitabxana fondu kitabxanada qorunub saxlanılan nizamlı sənədlər toplusudur. Kitabxana fondu çap olunmuş əsərlərdən (kitablar, dövri nəşrlər), habelə digər sənədlərdən (filmlər, mikrofilmlər, maqnit lentləri, elektron sənədlər, audiovizual materiallar, elektron kitablar, videokasetlər, telefilmər, patentlər, diskler və s.) ibarətdir.

Kitabxana fondunun əsas xüsusiyyətləri bütövlük, açıqlıq, çoxluq, dinamiklik, informativlik, idarəolunanlıq, kumulyativlik, heterogenlik və etibarlılıqdır.

"Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununda deyilir: "Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondu kitabxanalararası əlaqələndirilmiş komplektləşdirmə, qarşılıqlı istifadə, depozitar mühafizə və mübadilə prinsipləri əsasında təşkil edilən, məlumat-axtarış sisteminə malik olan kitabxana fondlarından ibarətdir. Kitabxanalarda olan nadir və qiymətli nəşrlər, xüsusi kolleksiyalar qanunvericilikdə müəyyən olmuş qaydada

**Nö 2 (13)**

**2021**

Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil edilir və xüsusi rejimde mühafizə olunur.... Azərbaycan Respublikası Dövlət Kitabxana Fondu dövlət mülkiyyətidir" [5, s.9].

Qanunda həmcinin kitabxana işi sahəsində dövlət siyasetinin əsas prinsipləri və dövlətin vəzifələri müəyyənləşdirilərkən "kitabxana işinin avtomatlaşdırılması və kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron münbadıl sistemlərində (Internetdən və s.) istifadə və milli fondların həmin sistemlərdə eks olunması; milli və dünya mədəniyyəti sərvətlərinə yiyələnməyə yönəldilən informasiya sisteminin yaradılması" məsələləri də öz eksini tapmışdır [5, s.5].

Fond kitabxananın elə bir aktiv hissəsidir ki, o, özünün ən böyük tamlığı ilə şəxsiyyətin elmi dünyagörüşünün formallaşmasına təsir göstərərək kitabxanaların qarşısında duran sosial problemləri həll etməyə imkan verir.

Kitabxana fondu her bir vətəndaşın istenilən səviyyədə ümumi və peşə təhsili almasına və onun daha da təkmilləşdirilməsinə kömək edir. Bu və digər cəhətlərdə kitabxana fondlarının pedaqoji funksiyası özünü göstərir.

İnformasiya funksiyası fondda mövcud olan sənədlər əsasında elm, texnika, kənd təsərrüfatı, mədəniyyət sahələrində keçmiş və müasir nəqliyyətlər haqqında məlumat almaq imkanının həyata keçirilməsinə kömək edir. Praktik və elmi fealiyyətdə istifadə üçün lazımlı olan həmin məlumatlar optimal tamlığı və operativliyi ilə fərqlənir.

Kitabxana fondu növ, məzmun və təyinat baxımından fərqli olan çoxlu sayda sənədlərdən ibarətdir. Bu mənada fond çoxluq xüsusiyyətinə malikdir.

Bu halda fond bütövlükdə, bir tərəfdən, onu təşkil edən hissələrin hər birinin bütün xüsusiyyətlərində asılı deyil. Digər tərəfdən, kitabxananın bir hissəsini təşkil etməklə öz xüsusiyyətlərinə görə muxtarlıyyətdir. Bütün bu elementlərin hamısı bir-birinə bağlıdır, bir-birinə qarşılıqlı təsir göstərir ki, bu da ona bütövlük xüsusiyyəti verir.

Kitabxana fondunda dinamik və statik xüsusiyyətlər birləşir. Bağqa sözə, sürətli inkişaf, növ dəyişikliyi, bütün bunlarla yanaşı istirahət və tarazlıq vəziyyəti yaradır.

Kitabxana fondu elə seçilib formallaşmalıdır ki, insan biliyinin sistemləşməsinə, biliklərin idarə olunmasına, bilik mənbəyi olan kitablar vasitəsilə insanların mütaliəsinə, tərbiyə, təhsil prosesinə təsir etsin. Görkəmli filosof Frensz Bekonun ifadəsi ilə desək "mütaliə məqsədli cəmiyyət, o isə məqsədli insan yaradır" [4, s.15].

Professor A.Xələfov qeyd edir ki, kitabxana fonduun formallaşdırılmasının əsas əlamətlərini, xüsusiyyətlərini ümumiləşdirən, kitabxana fondu anlayışı, bilavasitə kitabxana-informasiya kütləsinin formallaşması nəzəriyyəsinə əsaslanaraq, olduqca mürəkkəb bir proses olan kitab fonduun formallaşdırılmasının elmi əsaslarını, kitabxana fonduun

**Nö 2 (13)**

**2021**

bütövlüyü, tamlığı prinsiplərini və perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir [4, s.12].

Beynəlxalq və milli normativ hüquqi aktların təhlili belə qənaəet gəlməyə imkan verir ki, cəmiyyətdə kitabxana fondlarına milli dəyərlər kimi baxılan rəy formallaşmışdır. Bu onunla əsaslandırılır ki, kitabxana fondlarında həm elm, texnika, mədəniyyət və digər sahələrdə milli nəqliyyətləri əks etdirən sənədlər, həm də müxtəlif fealiyyət növlərinin, o cümlədən sənaye və kənd təsərrüfatı istehsalının, tibb, təhsil və s. sahələrin səmərəli inkişafını təmin edən sənədlər cəmlənir.

Kitabxana fonduun formallaşması mürəkkəb, dinamik, cəmiyyətdə baş verən hadisələrlə əlaqədar, daim yeniləşən və təkmilləşən bir proses olduğundan, onun həmişə diqqət mərkəzində olmasına və bu işin təşkilinə kitabxananın bütün kadr potensialının celb edilməsinə böyük tələbat vardır.

Kitabxana fonduun formallaşması prosesi mürəkkəb və daim diqqət tələb edən bir sistemdir. Bu sistemin yaradılması və idarə edilməsi üçün kitabxana özünün bütün maddi və kadr potensialından məqsədönlü istifadə etməli, sistemin qüsursuz işləməsini təmin etməlidir.

Kitabxana fonduun yaradılması, sistemləşdirilməsi, təsnifləşdirilməsi, düzülməsi və idarə edilməsini təmin edən amillər icərisində, kitabsaxlayıcının yaradılması, onun müasir texniki vasitələrlə təmin edilməsi, avtomatlaşdırılması işi mühüm elmi-texniki əhəmiyyət kəsb edir. Kitabsaxlayıcının qurulması fondu formallaşması üçün şərait yaratmaqla vahid kitabxana fondu yaratmağa, fondu bütövlüğünü təmin etməyə imkan verir.

Müasir inforasiya cəmiyyəti şəraitində kitabxana işi quruculuğunda, fondların formallaşması prosesində ciddi İslahatlar baş verir. Son zamanlar həm Azərbaycanda, həm də dünya ölkələrində kitabxanaların avtomatlaşdırılması, kitabxana işi fealiyyətinin kompüterləşdirilməsi kitabxana-informasiya xidmətinin inforasiyalasdırılması prosesini sürətləndirmişdir, yeni iş üsü və formaları, metodiki təminat sistemi meydana gəlməyə başlamışdır. Kitabxana fondlarında elektron neşrlər, şəbəkə texnologiyası, elektron sənədlər əhəmiyyətli dərəcədə artmış, ənənəvi kitabxana fondları məzmunca zənginləşmiş, kitabxana-informasiya infrastrukturunu inkişaf etməyə başlamışdır. Bütün bunlar geləcək kitabxana texnologiyasının innovasiyasını kimi formallaşır.

Amerika filosofu Corc Santayaka hələ XX əsrin əvvellərində ənənə məsələlərindən danışarkən demişdir: "Tərəqqinin əsasında baş verən dəyişiklərdən daha çox ənənə durur. Kim ki, keçmiş yadda saxlamağa qadir deyil, onu təkrar etmək məcburiyyətindədir" [4, s.12].

Beləliklə, kitabxana fondu – kitabxananın qarşısında duran məqsəd və vəzifələri, sosial funkisiyaları həyata keçirmək, müxtəlif oxucu qruplarına kitabxana-informasiya xidməti göstərmək məqsədi ilə formallaşmış, çap əsərlərinin, müxtəlif növ sənədlərin, elektron daşıyıcıların məqsədönlü, seçilmiş, sistemləşdirilmiş, qaydaya salınmış, təsnifləşdirilmiş elm, bilik və

mərifət xəzinəsidir. İctimai nemət olan biliklərin kitabxanalarda toplanması, kitabxanalar vasitəsilə xalqa çatdırılması, kitab fondlarının ən qiymətli xəzinə olmasına bir daha təsdiq edir [4, s.12].

Təbii ki, kitabxana fondlarının inkişafına bir sıra xarici və daxili amillər təsir edir. Məsələn, sorğu şəklində abunəçilərdən fondun strukturuna müəyyən istiqamətləndirici təsirlər daxil olur. Mütəxəssislər tərəfindən təhlil edildikdən və işləndikdən sonra bu sorğunun nəticələri fond üçün sənədlər seçilərkən nəzərə alınır.

Elmi cəhətdən əsaslandırılmış seçim nəticəsində kitabxana fondu dinamik sabitlik əldə edir, əsas abunəçi qrupunu təmin etmək iqtidarına malik olur. Amma fond her hansı bir bilik sahəsində başqa sahənin zərərine komplektləşdirilərsə, onda bu, fondun deqradasiyasına səbəb ola bilər ki, o da istifadəçilərin naraqlığına gətirib çıxarar.

Bələliklə, bütün bunlar kitabxana fondunun formallaşması nəticəsində kəmiyyət və keyfiyyət aspektləri üzrə optimal səviyyəyə çatan növbəti inkişaf mərhələsinə də aid edilir. Fondun inkişafı baş verdikcə, həm keçmişin, həm də müasir sivilizasiyanın təcrübəsini mərkəzləşdirilmiş şəkildə ifadə etmək üçün daha da təkmilləşdirilməyə davam edir.

## **ƏDƏBİYYAT**

1. Həsənov M. Kitabxana fondunun öyrənilməsi sistemi // Kitabxanaşunaslıq və bibliografiya: elmi-nəzəri jurnal. – 2002. – №1. – s.31-38.
2. Həsənov M. Respublika sənədlər fondu sistemində kitabxana fondunun yeri // Kitabxanaşunaslıq və bibliografiya: elmi-nəzəri jurnal. – 2003. – №2. – s.39-49.
3. Xələfov A. Kitabxanaşunaslığa giriş: Dərslik. C.1. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2001. – 400 s.
4. Xələfov A. Kitabxana fondu ümumbəşəri sərvətin məcmusudur // Kitabxanaşunaslıq və informasiya: elmi-nəzəri jurnal. – 2011. – №2 (5). – s.7-16.
5. "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu: 29 dekabr 1998-ci il // Kitabxanaşunaslıq və bibliografiya: elmi-nəzəri jurnal, 1999. №1. – s.3-18.
6. Голубенко Н.Б. Информационные технологии в библиотечном деле. Издательство Ростов на Дону: Феникс, 2012, 287 с.
7. Столяров Ю.Н. Библиотечный фонд: учебник. - СПб.: Профессия, 2015. - 384 с.